

# Daxilində böyük sırlar yaşadan Qobustan



**Qobustan Böyük Qafqaz dağlarının cənub-şərqi ətəkləri ilə Xəzər dənizi arasında, əsasən Ceyrankeçməz çayı hövzəsində, Pirsaat və Sumqayıt çaylarının orta və aşağı qolları arasındaki qobu və yarğanlara malik geniş ərazidir. Qobustan sözünün mənası da məhz qobular diyari, qobular olan yer deməkdir.**

Azərbaycan Respublikası Nazirlər Sovetinin 1966-ci il 9 sentyabr tarixli qərarı ilə qayaüstü təsvirlər və başqa tarixi-arxeoloji abidələrlə zəngin olan Büyükdəş, Kiçikdəş, Cingirdağ və Yazılı-təpə sahələri, ümumilikdə 4500 ha sahə Qobustan

Milli Dövlət tarixi-bədii qoruğu elan olunmuşdur. Bu dağların üst qatları qalınlığı 10-15m-ə çatan möhkəm narin Abşeron balıqqulağından olan əhəngdaşı ilə örtülmüşdür.

Qobustan qayaüstü təsvirləri ilk dəfə 1939-cu ildə görkəmli Azərbaycan arxeoloqu İ. M. Cəfərzadə tərəfindən aşkar edilmişdir. Təxminən 1000 qaya üzərində insanların, heyvanların kontur və siluet təsvirləri, müxtəlif işarə və yazılar aşkar edilmişdir. Hal-hazırda aşkar olunmuş rəsmələrin sayı 7000-dən artıqdır. Bunların tarixi üst paleolitdən orta əsrlərədək olan dövrü əhatə edir. 1960-70-ci illər yeni qayaüstü



təsvirlərin kəşfi ilə əlamətdar olmuşdur. Həmin illərdə C. N. Rüstəmov və F. M. Muradovanın geniş miqyaslı axtarış işləri nəticəsində Qobustanda aşkar olunmuş qayaüstü təsvirlərin sayı iki dəfə artmışdır. 2007-ci ildə Qobustan Qayaüstü Mədəni Landşaftı "Ümumdünya Mədəni İrs"i siyahısına daxil edilib.

**2011-ci ildə Qobustan qorugunda yeni muzey binası tikilib istifadəyə verilmişdir. Muzeydə dünya qayaüstü incəsənəti və Qobustan abidələri haqqında geniş məlumat əldə etmək olar. Muzey 12 ekspozisiya zalından ibarətdir. Sensor ekranlı monitorlar və 3D**

Erkən ovçular, hamilə qadın fiqurları, öküz, ceyran, vəhi at, keçi və maral təsvirlərinə rast gəlinir. Qobustanda qayaüstü təsvirləri yüzdən çoxdur. Onlar qayalar üzərində qazma üsulu ilə çəkilmişlər. Formalarına görə üç cürə: xətti, siluet və hörmə görünüşlü qayıqlardır. Qayıqların tarixi Qobustanda orta Daş (Mezozit) dövründən başlayır. İlk qayıqlar əsasən ağac gövdəsindən düzəldilmiş, kiçik ölçülü, təknəvari olmuş, 1-2 adam və yük götürmiş, əsasən çayları keçmək üçün işlədilmişlər. Qayaüstü təsvir-

günəş təsvirinin də pis havada günəşini çağırmaq üçün, ovsunçuluq məqsədi ilə çəkildiyini hesab edənlər də var.

1981-ci ildə Tur Heyerdal Azərbaycana gələrək Qobustan-dakı qayıq rəsmlərini görmüşdür. Tur Heyerdal qayıq təsvirlərinə baxdıqca qayıqların ağacdən, qamışdan və qarğıdan düzəldildiyini bildirdi. Bir də onu ən çox maraqlandıran günəşin qayığın burun hissəsində verilməsi idi. Qobustan, kökləri çox qədimə gedən və indiyə qədər məlum olmayan, Mesopotamiyadan da qədim mədəniyyət ocağıdır. Tur Heyerdal 1988-ci ilin yazında yenidən Qobustana gəlmək və Qobustandan kinofilm çəkmək üçün icazə alıb. Lakin erməni daşnaklarının 1988-ci ilin ilk aylarından qaldırıldığı, Azərbaycan xalqının başına gələn müsibətlərə səbəb məşhur Qarabağ "problem-i" onun yenidən Qobustana gəlməsinə mane oldu.

(Ardi var)



**Arifə QURBANOVA**